

Heydər Əliyev əsrinin 23-cü ili

# Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

2023-cü il Azərbaycan dövləti və xalq üçün olduqca əlamətdardır. Bu il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Azərbaycan Prezidenti İlham

Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Ulu Önderimizin 100 illik yubileyi ölkəmizdə milli bayram səhiyyəsində qeyd edilir.

Çünki ümummilli liderimiz Heydər Əliyev xalqımızın və dövlətçiliyimin tarixində əvəz olunmaz şəxsiyyətdir. Ulu Önderimiz xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Həm sovetlər dönməndə, həm də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin çoxşaxlı fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub.

Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə respublikamızda bütün sahələrin inkişaf və tərəqqi prosesi başlandı. Bütin sahələrdə olduğu kimi tibb sahəsində də mühüm yeniliklər əldə edildi. Belə ki, Ulu Öndər həmin dövrə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. 1960-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsinə təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasına çıxmasına, onların dəyənlilikləri və sabit inkişafına əlverişli şərait yaratmışdır. Həmin illərdə Azərbaycanın səhiyyə sistemində geniş islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş SSRİ-də sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətə deyə biliirdi. Başqa sözə, tibbi fənlərin diplomaqədərki və diplomdan sonra tədrisini, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlanıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Herbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərə gənc azərbaycanlı alimin müxtəlif ixtisalar üzrə keçmiş İttifaq səhiyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu.

Ulu Öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fealiyyətə başladı. Neyrocərrahiyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlliərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi.

Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla temin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlanıq kursu dekanlığı təşkil edilərək fealiyyətə başlamasına münasib şərait yaradıldı.

Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmadı, eksinə dənədə artırmışdır. O, Moskvada çəlşidiği illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alımları, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədəki problemlərin müzakirəsini aparır, onların həlli yollarını peşəkarcasına göstərirdi.

Ulu öndər Heydər Əliyevin müstəqillik illərində də Azərbaycana rəhbərliyi müasir tariximizə qızıl hərflərə yazılib. Melumdur ki, 1990-ci illərin siyasi mənzərəsi, həqiqətən də, acınaqlı idi. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi elan olunsa da, bu müstəqillik kağız üzərində idi.

1992-1993-cü illərdə hakimiyətdə olan qüvvələr isə ölkəmizi uçuruma

aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının təkiddi tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvan-dan Bakıya qayıtdı. Ümummilli lider Heydər Əliyev bu qayıdışı ilə ölkənin xaos, vətəndaş qarşılmasının dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-de Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il İyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərə müşayit edilən daxili siyasi böhran və qurtulmasına məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi osasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağdıcı proseslərin neytrallığına nail olundu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qırur səhifəsinə çevrildi.

Bir sözə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş mühərabəsindən - qarşılardan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar osasında idarə etmək istəyənlər öz niyyətlərinə qata bilmədilər. Asayış və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ mühərbiyəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dərədanlıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalşdırılması, "Öşrin müqaviləsi"nin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalşdırılması, ölkənin dünya birliliyinə ineqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamlı irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də uğurlu islahatlar həyata keçirib. 1993-cü ilin İyununda - mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan böyük rəhbər səhiyyə sisteminde də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Səhiyyə sahəsinə dövlət büdcəsində ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fealiyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığına təminat ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüquq birmənalı şəkildə təsbit edilib. Həmin maddədə deyilir: "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görülür, sanitariya-epidemiologiya salamatlığının təminat verir, tibbi siğortanın müxtəlif növləri üçün imkanlar yaradır".

1993-2003-cü illərdə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisde "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi siğorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özel tibb fəaliyyəti haqqında", "Sənitar-epidemioloji sağlamlıq haqqında" və s. qanunların, eləcə də "Dövlət siğortası haqqında" əsasnamənin qəbulu bu baxımdan xüsusi vurgulanıb. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə "MEKAKAR" programlarına qoşulub. 1998-ci il martın 13-də isə Heydər Əliyev "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sənəcam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə verib.

1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırma ların təşkilində də müsəbt dəyişikliklər olub.

Ulu Öndərin tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da onun ruhuna böyük ehtiramla xatırlamaq istərdim. Nəticədə, ölkəmizin bütün sahələrində olduğu kimi Azə-



baycan səhiyyə sistemi, o cümlədən Azərbaycan Tibb Universiteti müstəqilliyin ilk illərində dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 1998-ci il sentyabrın 28-də Ulu Öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarihində ən unudulmaz hadisələr-

dən biri kimi qalıb. Büyük rəhbər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 400 yərlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib.

2003-cü ilin oktyabrında ölkəmiz üçün zamanın çağırışlarına adekvat olan yeni dövr başlanıb, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə qədəm qoyub, iqtisadi strukturun intensiv formalşaması prosesinə start verilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyaset müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nəsilaltılar əldə etməsinə gətirib çıxarıb. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlər gələcəyin üzvü vəhdətinə nail olan Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat seviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsullaq probleminin birləşdirilməsi təhlilərə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdən. Bu problemlərin həll edilməsi və həyata keçirilməsi dövlətimizin başçısının qayğısı sayəsində Sehiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyətləri ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə bürüze verir. Beynəlxalq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ilə əhalinin həyat seviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütomadı olaraq artırılıb, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilib.

Bu gün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizin sehiyyə sistemi uğurla inkişaf edir, dünya sehiyyə sistemində özünün layiqli yeri tutur. 2003-cü ildən etibarən ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib ki, burada əsas hədəf insanların sağlamlığının qorunmasına xidmət etməkdir. Bu problemlərin həll edilməsi və həyata keçirilməsi dövlətimizin başçısının qayğısı sayəsində Sehiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyətləri ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə bürüze verir. Beynəlxalq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ilə əhalinin həyat seviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütomadı olaraq artırılıb, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilib.

Bu gün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizin sehiyyə sistemi uğurla inkişaf edir, dünya sehiyyə sistemində özünün layiqli yeri tutur. 2003-cü ildən etibarən ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib ki, burada əsas hədəf insanların sağlamlığının qorunmasına xidmət etməkdir.

Müsər dövrümüzə sehiyyədə gündən-günə inkişaf edən, əhalinin bir səhifəsi etibarən əsaslıdır. Bu xidmətlərindən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritətlərindəndir. Bu mənada sehiyyənin ASAN modeli olan "Yeni Klinika"ni misal göstərmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinika 28 mart 2020-ci il tarixində fəaliyyət göstərir.

İstər müalicə, istərsə də müayinə işini ən yüksək seviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəflə imkan verən avadanlıqlarla quraşdırılan tibb müəssisəsi həm pandemiya, həm də Vətən müharibəsi dövründə böyük əzm göstərərək seçilən tibb müəssisələrindən biri olmuşdur. Qeyd edək ki, 6 iyun 2022-ci ildən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunduğu tibb müəssisələrinin siyahısına daxil olan "Yeni Klinika"da müraciət edənlərin sayı durmazdan artır.

Bəs, cari ilin ilk rübü ərzində icbari tibbi siğortanın Xidmətlər Zərfi çərçivəsində 32 503 nəfər ambulator tibbi xidmət üçün müraciət edib. Tibb müəssisəsinə icbari tibbi siğorta üzrə stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 952, əməliyyat olunan pasiyentlərin sayı isə 994 nəfər təşkil edib. Mərkəz müraciət edən vətəndaşlara isə yanvar, fevral və mart aylarına əməkdaşlılıqda 158 054 ambulator tibbi xidmət göstərilər.

"Yeni Klinika" və onun kollektivi fəaliyyətini dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun qurub. Kollektivi-

miz bun-  
dan sonra  
da fəaliy-  
yetində in-  
sanlara  
saqlamlıq  
bəxş etmək  
üçün var  
qüvvəsi ilə  
çalışacaq!

Cavid Paşayev,  
"Yeni Klinika"nın baş həkimi